

## **“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin 01 yanvar 2014-cü il tarixə maliyyə hesabatlarına izahlı qeydlər və uçot siyasəti haqqında məlumat**

### **Qeydiyyat və lisenziya**

“İpək Yolu Sığorta” ASC 06 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “bir pəncərə” prinsipinə əsasən 9900002671 qeydiyyat nömrəsi ilə təkrar dövlət qeydiyyatına alınmışdır.

Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, AZ1000 Xaqani küç., 1.

Cəmiyyət faktiki olaraq Bakı şəhəri, AZ1010 Z.Əliyeva küç., 55 ünvanında fəaliyyət göstərir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 06 iyul 2011-ci il tarixli 000454 sayılı müddətsiz lisenziyaya əsasən Cəmiyyət aşağıdakı sığorta növləri üzrə sığorta və təkrarsığorta əməliyyatlarını həyata keçirə bilər:

- Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası
- Elektron cihaz və avadanlıq sığortasının əsas qaydaları
- Fiziki şəxslərə məxsus olan avtonəqliyyat vasitələrinin tam sığortası
- Fiziki şəxslərə məxsus olan əmlakın sığortası qaydaları
- Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası qaydaları
- Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası qaydaları
- Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığorta qaydaları
- Hava nəqliyyat vasitələrinin sığortasının əsas qaydaları
- Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları
- İş fəaliyyəti prosesinin dayanmasının sığortası qaydaları
- İşəgötürənin məsuliyyətinin sığortası qaydaları
- Könüllü tibbi sığorta qaydaları
- Montaj sığortasının əsas qaydaları
- Tikinti-quraşdırma riskləri sığortasının əsas qaydaları
- Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası qaydaları
- Yüklərin sığortası qaydaları
- İpoteka predmeti olan əmlakın sığortası qaydaları
- Fərdi qəza və xəstəlik sığortası qaydaları
- Qiymətli əşyaların daşınması sığortasının əsas qaydaları
- Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası
- Səyahətin kompleks sığortası
- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
- Auditorların peşə məsuliyyətinin icbari sığortası
- Daşınmaz əmlakın icbari sığortası
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
- Sərnişinlərin icbari fərdi qəza sığortası

### **Gəlir və xərclərin uçotu**

Gəlir və xərclər hesablama metodu ilə, gəlir almaq hüququnun və xərc çəkmək öhdəliyinin yaranması barədə hüquqi əsasın qüvvəyə mindiyi andan uçota alınır. Uçotun aparılması zamanı Mühasibat Uçotunun Beynəlxalq Standartları, AR Mühasibat Uçotu haqqında Qanun, AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, Sığorta fəaliyyəti haqqında AR Qanunu, aidiyyəti olan digər qanunlar, qərarlar və normativ-hüquqi aktlar nəzərə alınır.

## **Valyuta**

Uçotda və hesabatlarda əks olunan bütün məbləğlər manatla ifadə olunmuşdur.

## **Əmlakın dəyəri**

Əmlakın balans dəyəri əmlakın alınmasına və quraşdırılmasına çəkilən xərclərdən ibarətdir və dəyişməz olaraq qalır. Əmlakın qalıq dəyəri isə balans dəyəri ilə amortizasiya məbləğinin fərqi ibarətdir.

## **Amortizasiya məbləğləri**

İstifadəyə yararlı əmlakın amortizasiya məbləğləri ilin sonuna aşağıdakı dərəcələrlə hesablanır:

- Nəqliyyat vasitələri – 25%;
- Hesablama texnikası və avadanlıq – 25%;
- Sair əsas vəsaitlər – 20%;
- Qeyri-maddi aktivlər – 10%.

## **Mal və materiallar**

Mal və materiallar onların alınmasına şəkildə xərclər əsasında qiymətləndirilir və FIFO (first-in-first-out) metodu ilə balansdan silinir.

## **Sığortalılarla (təkrarsığortalılarla) hesablaşmalar**

Sığortalılarla (təkrarsığortalılarla) hesablaşmalar üzrə balans hesabları birbaşa sığorta müqavilələri və təkrarsığortaya qəbul edilmiş risklər üzrə hesablanmış sığorta haqları, ödənilmiş komissiyon mükafatları, verilmiş sığorta ödənişləri, qaytarılan sığorta haqları barədə məlumatları əks etdirir. Hesablaşmalar zamanı qarşılıqlı əvəzləşdirilmələr də mümkündür.

## **Təkrar sığortaçıların hesablaşmaları**

Təkrar sığortaçıların hesablaşmaları üzrə balans hesabları təkrar sığortaya verilmiş risklər üzrə hesablanmış təkrar sığorta haqları, alınmış komissiyon mükafatları, sığorta ödənişlərində təkrarsığortaçıların payı, qaytarılan təkrar sığorta haqları barədə məlumatları əks etdirir. Hesablaşmalar zamanı qarşılıqlı əvəzləşdirilmələr mümkündür.

## **Sığorta ehtiyatları və sığorta ehtiyatlarında təkrarsığortaçıların payı**

Sığorta ehtiyatları və sığorta ehtiyatlarında təkrarsığortaçıların payı AR Maliyyə Nazirliyinin “Həyat və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”-na əsasən hesablanır.

## **Əmək haqqı və əmək haqqından tutulmalar**

01 yanvar 2014-cü il tarixə Cəmiyyətin işçilərinin sayı 21 nəfərdir. Cəmiyyətin işçilərinin əmək haqları ştat cədvəlinə müvafiq olaraq hesablanır. Əmək haqlarından gəlir vergisi və sosial sığorta məqsədləri üçün ayırmalar qüvvədə olan qanunvericiliyə müvafiq qaydada hesablanır və büdcəyə köçürülür.

## **Məzənnə fərqi**

Müqavilələrdə xarici valyuta ilə ifadə olunmuş məbləğlər müqavilə imzalandığı tarixə Milli Bankın məzənnəsinə uyğun olaraq manatla əks etdirilir. Məzənnənin dəyişməsi nəticəsində yaranan gəlir (xərc) məbləğləri hesabat dövrünün sonuna mənfəət və zərər hesabına silinir.

## **Pul vəsaitləri**

Cəmiyyətin pul vəsaitləri - hesablaşma hesablarında, valyuta hesablarında, kassada, əmanət hesablarında və korporativ kartlarda olan pul vəsaitlərinin məcmu məbləğidir. Korporativ kartlar üzrə məlumat balansda “Sair pul vəsaitləri” kimi əks etdirilir. Depozitlərə yerləşdirilmiş

pul vəsaitləri üzrə illik gəlir 7-10% dərəcələri ilə hesablanır. Pul vəsaitlərindən əlavə, Cəmiyyətin qısamüddətli maliyyə aktivlərinə dövlət və qeyri-dövlət qurumlarına məxsus qiymətli kağızlar da daxildir.

#### **Nizamnamə kapitalı**

Cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 691 manat olan 17 500 ədəd adi adlı sənədsiz səhmlərdən təşkil olunmuşdur. Səhmlərin dəyəri tam ödənilmiş və dövlət qeydiyyatından keçirilmişdir.

#### **Vergilər**

Cəmiyyətin büdcəyə ödəmələrinin əsas hissəsini təşkil edən mənfəət vergisi, ödəmə mənbəyində vergi, gəlir vergisi və qanunvericilikdə nəzərdə tutulmuş digər vergilər Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada hesablanaraq büdcəyə ödənilir.

#### **Mənfəət**

İlin yekunu üzrə əldə edilmiş mənfəət məbləği Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən səhmdarlar arasında dividend şəklində bölüşdürülür və ya nizamnamə kapitalının artırılmasına yönəldilir.

İdarə Heyətinin sədri

N.C.İmanov

Baş mühasib

R.Ə.Quliyeva